

Yusif Mahmudov
(AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu)

AZƏRBAYCANIN TƏBİİ SƏRVƏTLƏRİ TARİXİ QAYNAQLARDA

Açar sözlər: ətraf mühit, səyyahlar, tarixçilər, təbii sərvətlər

Azərbaycan unikal ölkə kim bütün tarixi dövrlərdə özünün zəngin təbiəti, saf iqlimi ilə seçilmiş və bu cəhətdən həmişə diqqəti cəlb etmişdir. Tarixi qaynaqlarda ölkənin yeraltı və yerüstü sərvətləri barədə kifayat qədər məlumatlar vardır. Elmi tədqiqatlar göstərir ki, hələ bizim eradan əvvəlki minilliklərdə də ölkəmizin ərazisində faydalı qazıntıların bol ehtiyati olub. R.Əfəndiyev və başqa tədqiqatçıların araşdırmasına görə hələ eramızdan çox-çox əvvəllər Azərbaycanda metal yataqları olmuş və burada yüksək səviyyədə gözəl formalı ev avadanlığı, bəzək şəyələri və silahlardır hazırlanmışdır. Ümumiyyətə, "bütün Qafqaz. o cümlədən Azərbaycan metal yaranmasının ilk vətəni olmuşdur" [10]. E.ə. mövcud olmuş qədim Manna dövləti ərazisinin faydalı qazıntı mənbələri ilə zənginliyi həmişə işğalçıların diqqətini cəlb etmişdir. Ələ keçirilmiş qızıl, gümüş, mis, qurğunun və s.-nin adı kitabələrdə çəkilir [17, s.82-83]. Zəroş dağ sistemi, onun su ehtiyatı və iqlim şəraiti indi olduğu kimi, qədimdə də tükənməz imkanlara malik idi. Münbit çəmənliliklər əkinçiliklə məşğul olmağa şərait yaradırdı [17, s.77]. Eyni zamanda, ölkənin iqlim şəraiti və qidalı bitkilərlə zəngin otaq sahələri köçəri maldarlığın da inkişaf etdirilməsi üçün əlverişli olmuşdur [21, s.47]. Köçmə maldarlığın inkişafı, mal-qaranın sayının çoxalması təsərrüfat baxımından böyük əhəmiyyət kəsb edirdi də, otaqların genişlənməsi, maldarlığın get-gedə öz yaşıyış məskənidən uzaqlaşması ətraf mühitə neqativ tsir göstərirdi; ev heyvanlarının sürüsü çöl heyvanlarını təbii areallarından sıxışdırır, bitki örtüyünü seçimli qidalanmaqla kasıblaşdırır, torpağın üst münbit qatını dırnaqları ilə yararsız hala salırlıdalar. Buna baxmayaraq, maldarlığın və əkinçiliyin inkişafı ölkənin təbii sərvətlərlə bol olduğunu göstərirdi.

Azərbaycanın əkinçiliyində, istər dağətayı, istərsə də düzənlik ərazilərində suvarma sistemi mühüm əhəmiyyət daşıyır. Suyun bolluğu bu na imkan verirdi. Mənbələrdə Azərbaycanın Cənubi Qafqazda suvarma sisteminin, xüsusi-la, kəhriz suvarma sisteminin vətonu olduğu qeyd edilir. Ölkəmizdə yerli əhalinin hələ e.ə. I əsrda kəhriz suvarma sistemindən istifadə etmişlər. Orta əsrlərdə Gəncə, Şəmkir, Naxçıvan, Ordubad və s. kimi şəhərlərin əhalisinin su ilə təchizində kəhriz şəbəkəsi böyük rol oynamış [2, s.141]. Professor Ə.Əlizadə orta əsi mənbələrinə istinadən Azərbaycanın müxtəlis bölgələrin-də yeraltı sərvətlərdən biri kimi suvarma işlərində kəhrizlərdən istifadə olunduğunu yazır. O, H.Qəzvinin istinad edərək, təkcə Təbriz şəhərində kəhrizlərin sayıının 900-dən çox olduğunu bildirir [21, s.41]. Qeyd etmək lazımdır ki, həzirdə ərmanıların işğal etdikləri Azərbaycan ərazilərində yüzlərlə bu cür kəhrizlər fəaliyyət göstərirdi. İndi onların taleyi qaralıqdır.

XII-XIV əsrlərdə Azərbaycan özünün təbii ehtiyatları ilə şöhrət qazanmışdı. Ölkədə faydalı qazıntılarından qızıl, gümüş, neft, mis, qurğunun, civa və s.-nin bol ehtiyati var idi. Orta əsrlərdə Bakı neftinin sorağı hər yerdə yayılmışdı. Hələ X əsrda Bakı nefti dünyanın müxtəlis ölkələrinə daşındırdı. Bundan başqa, Bakı duz mədəni kimi də tanınırdı. Onların istismarından xeyli golir əldə olunurdu [2, s.25-29]. Ölkənin münbit torpağı, əlverişli iqlim şəraiti ölkədə mədəni bitkilərin inkişaf etdirilməsinə şərait yaradırdı. Şəhər və kəndlərdə meyvə və gilomeyvə, bostan və texniki bitkilər əkilirdi. Yabanı meyvə ağaclarından ibarət meşə sahələri geniş yayılmışdı [2, s.60-65].

Kültəpə və Həsənlu mədəniyyətində də qədim Azərbaycanın zəngin filiz yataqları və ondan möisət-lesərrüfat məqsədilə müxtəlis aşya-

ların hazırlanması öz izini qoyub. Belə ki, Kültəpədən (Naxçıvan MR) e.ə. II minilliyyin sonlarına aid mis-arsen xəlitasından hazırlanmış aş-yalar aşkar edilib. Mingeçevir tapıntılarının aş-sarıyyəti özündə sürmə xəlitasını aks etdirir. Həsənlu IV təbəqəsindən azacıq kalsium və maqnezium qarışılıqlı sürmə tərkibli tunc aşyalar tapılmışdır [14].

Uzaq keçmişdən Azərbaycanın zəngin təbii ehtiyatlar ölkəsi olmasından barədə tarixçilər, salnaməcələr və səyyahlar maraqlı məlumatlar verirlər. Məsələn, "Tarixin atası" adlı qadim yunan tarixçisi Halikarnaslı Herodot (e.ə. 484-425) özünün 9 kitabdan ibarət məşhur "Tarix" asırında Azərbaycanın tarixinə nəzar yetirmiş, yaşıduğü dövrdə əhalinin ətraf mühitə münsəbatı ilə bağlı maraqlı fikirlər söyləmişdir. Məsələn, o, qeydlərində mağlınların insanlardan və itlərdən başqa bütün heyvanları öldürdüklərini, Misir kahinləriñən fərqli olaraq, onların ölüleri avvalca vəhişli quşları və itlrin ixtiyarına vərirdiklərini, yalnız sümükliları daňrı etdiklərini göstərir [12]. Bununla mağlın ətraf mühitin antisianitar baxımdan qayğısına qalırdılar. Biz bu-na sonralar zərdiştildər, da rast golinkir [18]. Herodot həmçinin Azərbaycan meşələrində boyaq üçün əhəmiyyətli olan nadir flora nümunələrindən bəhs edərək yazardı: "Bu yerlərin meşələrində elə ağaclar bitir ki, yerli əhalinin yarpaqlarını azip su ilə qarışdırır, alının məhəllələr paltarlarına naxışlar vururlar. Belə naxışlar silinməyib, parça köhnənlənə qadar qalır" [12].

E.ə. 64 - b.c.-nın 24-cü illərində yaşamış yunan coğrafiyaçı və tarixçisi Starbonun "Coğrafiya" asırında Azərbaycanla bağlı oxuyuruq: "bu torpaq nəinki, cürbəcür bostan məhsulları, ham da həzbi bitkilər yetişdir, həqiqətən orada, hətta homişəyəşil bitkilər yetişir. Həm də torpaq heç bir xırda qulluq tələb etmir." Torpağı münbitliyi, məhsuldarlığı da antik dövr tarixçisinin diqqətini cəlb etmişdir: "Üzüm tənəkkəlin dibini orda heç vaxt axıradak belləmirlər və yalnız bəs iləndir bir budayırlar. Cavan tənəkkələr artıq ikinci li məhsul verir, yetkinliyinə çatanda isə artıq o qədər salxım gotirir ki, onların çox hissəsinə saxlamاق lazımlı gəlir". Münbit torpaq qidalı maddələrlə zəngi olğulu üçün buradakı bitkilərlə qidalan heyvanın balaverimi (çoxalması) ehtimalı da çox olur. Qida rasionu tərkibcə zəngin və müxtəlif

olan heyvanlar, həm sağlam və gümrah, həm də nüsnələrini baxımdan davamlı olurlar. "Məl-qara, ev heyvanları da, çöl heyvanları da onları ölkəsində yaxşı çoxalır", deyəndə Starbon bunu nəzrdə tutdur. O, bu ölkədə bir çox zə-hərli sürünlər, hamçinin əqrəblər və zəhərli hörməncəklər olduğunu göstərir [22].

Alban tarixçisi Moisey Kabanbatuklu Ar-ran (Albaniya) torpağının münbitliyi və yeralı sarvatları haqqında yazdı: "Uca, Böyük və Ki-chik Qafqaz dağının qonynunda yerləşən Albaniya ölkəsi ösüz - hesabısı tabii sarvatları ilə həddindən artıq gözəl və heyrəndicili bir məm-ləkətdir. Böyük Kür çayı sakit-sakit bu ölkənin düz ortasından axır, iri və xırda balıq götərəsularını Xəzər dənizinə tökürlər. Çayın sahilərə boyu münbit çöllərində külli miqdarda taxıl və üzüm, neft və duz, ipak və pambıq, çoxlu zey-tun ağacı var. Dağlarında qızıl, günmuş, mis və oxra çıxarılır. Vəhşi heyvanlara gəldikdə, burada şir, bəbir, panter, çöl eşşəyi, çoxlu quşlardan isə kartallar, qırıqlar və buna bənzərələr var. Ölkənin paytaxtı əzəmətli Bərdədir" [15]. Akademik Ziya Bünyadov Arranda yaxşı suvarma sisteminin olduğunu göstərir və bununla əlaqədər Kür çayı sahilindəki torpaqların çox yaxşı dənli bitkilər və bağ-bostan məhsulü verdiyini qeyd edir [7]. O, orta əsrlərə aid manba-lərə (Əbu Diladi, Əl-Biruni, Həmdullah Qəz-vin, Əl-Bakvi və b.) istinadən Azərbaycan Atabəylər dövlətindən faydalı qazıntınlardan çıxarılması işinən hazırlıq eyni mineral və metalların çıxıldığını yerlərdə aparıldığını söyləyir. Qeyd olunur ki, bədörədə Azərbaycanda (Gəncə, Ur-miya, Gədəbəy, Təbriz, Şiz, Bakı, Mərand, Naxçıvan, Dizmar, Bəyəz) çoxlu mis, malaxit, lazurit, damir, cıva, nef, arsen, qurğunşun, kol-çedan, daş duz, rubin, qırımızı zəyin çihiyatı var idi. Müəllif həmçinin bu dövrədə Azərbaycanın məşhur müalicə əhəmiyyətli mineral suları (isti bulaqlar, kükürdü-lü-yoldular) və dərman bitkiləri haqqında da məlumat verir, onların osasan Şirvan, Gəncə, Xoy, Təbriz, Marağa və başqa bölgələrdə olduğunu göstərir [8].

Orta əsrlərədən Azərbaycanda olmuş müxtə-lif ölkə səyyahları Azərbaycanın zəngin təbii ehtiyatlarla malik olduğunu və təbii sərvətlərdən istifadə ilə bağlı maraqlı fikirlər söyləmişlər. Məsələn, italyan səyyahi Marko Polo (XII əsr) Xəzər dənizində çoxlu balıq ehtiyatının olduğunu

nu göstərir: "Bu dənizdə çayların ağızında çoxlu balıq olur. Nərə balığı, qızıl balıq və başqa böyük balıqlar daha çoxdur" [19, s.112]. IX-X əsr ərəb səyyahları İstəxri və İbn Haqvel Azərbay-canın ixracatında müümən rol oynayan nadir bo-yaq - qırımızı haqqında məlumat verirlər. Səyyahlara görə, bu qırıbaşarət təbii boyaq almamasında yaxşı xammalıdır. Həmin hasarət növ-lərinə ən çox Kürün töküldüyü yerin qarşısında ki və Xəzər dənizinin ortasındaki adalarda rast galınır. Onlara Bərdə ərazisində da rast golindiyi qeyd olunur [19, s.60-70].

Azərbaycanda boyaq maddələri daha çox bitkilərdən almındır. Özünün florası ilə məşhur olan ölkəmizdə çoxlu miqdarda təbii boyaq maddələrlə zəngin bitkilər geniş yayılmışdır. Əhəli boyaq maddələrinə başlıca olaraq palid ağacının qabığından, qoz ağacının yarpağından və meyvəsinin qabığından, armud ağacının gövdəsindən, vələs ağacının oduncağından, qaraağaçın qabığından, narın qozləndən, almanın, asırqladan, "naz" bitkisindən, soğanın qabığından, şəftalının payız yarpağından, quzuqlağından, dəvəqləğinən kökündən və hətə adını yuxarıda qeyd etdiyimiz hasarətdən - qırımızı "qırımızı boyası" adırdı [13, s.101].

XIII əsr flamand səyyahi rahib Rubrik Vilhelmin Kür çayında "əla qızıl balıqlar olduğunu" bildirir. XVII əst alman səyyahi, görkəmli alim Adam Oleari Muğan düzü ilə bağlı maraqlı müşahidələrindən birində qeyd edir: "Biz bir neçə böyük sürübəndən vəhşi heyvan gördük. Türkəl (azərbaycanlılar)" onu "ceyran", farslar isə "ahu" adlandırlırlar. Bu heyvanlar görünüşə demək olar ki, maral kimidirlər. Lakin rongörə qırımızıdır və bənuzziylər çıxıntılı deyil, keçi bənuzziylər kimi dala yatiqdır. Cox bərk qacırılar. Deyirlər ki, ceyranənəcə Muğanda, həmçinin Şamaxı, Qarabağ və Marağanın təsərrüfatında rast gəlinir. Göründüyü kimi, alim gündəliyində təsvir etdiyi heyvanın adını çəkməklə kifayətənəməyib, ham da morfoloji əlamətlərini, davranış-xarakterini, yayılma arealını dəqiq göstərməyə çalışıb. Buradan məlu olur ki, ceyran bir bioloji növ kimi orta əsrlərdə Azərbaycanın düzən rayonlarında geniş yayılıb. İndi isə ona yalnız Muğanda, Şirvan Mili Parkında möhdud sayıda rast gəlinir. Şübhəsiz, ceyranların azalmasına təbii amillərlə bərabər, antropogen faktorlar da təsir göstərib; qidalı etnə və göbəyin-

dən alınan xoş iyi maddəyə (musk) görə ovçuların təsirinə məruz qalıb. Xəzər dənizi və Kür çayındaki qızıl balıqların və "başqa böyük balıqların" sıradan çıxmazı da bu heyvanlara intensiv təlabətən və hövzələrin antropogen çırklənməsindən irali gəlmədir.

Ərəb səyyahi və coğrafiyaçı İbn-Haqvel 1213-cü ildə Şərqi ölkələrini gəzmış, 1220-ci il-də Azərbaycana gəlmədir. O, yazırkı ki, Kür və Araz çaylarının har ikisinin suyu şirin, içməli və yüngüldür. İbn-Haqvel "Mucəm əl-Buldən" əsərində qeyd edir: "Mən heç yerdə burdakı qadər bağlar və bu qədər çox çay və bulaqları görməmişəm. Bu ölkəni gəzən adama su üçün qab götürmək lazımlı gəlmir, cünki burada o, hər gedir-gətsin, su ayagının altından axır və bu su soyqu, dadlı və sağlamdır" [4, s.183]. Lakin məlumdur ki, hazırda Araz çayının suyu tama-mıla çırkı və istifadəyə yaradırdır. Kür isə içmək üçün istifadə olunmasına baxmayaq, tərkibinə və çirkiliklər dərəcəsindən görə heç bir standartda və normativ uyğun gəlmir. Azərbaycanın təbii bioloji müxtəliflik cəhətdən ötən əsrlərdə və minilliklərdə çox zəngin olmuşdur. Qarabağ salnamələrində "Kür, Araz, Xaçın, Tərtər, Oko-ra, Bərgüşəd" çaylarında qıymalı balıqların, "Qarabağın nainki dağlıq hissəsində, hətta ovalıqlarında six meşələr" in olduğu göstərilir. Xüsusi qeyd edilir ki, "meşələrin faunaşına olduqca zəngin idi. Burada aylı, qaban, Qafqaz maralı, ceyran, canavar, tülkü, porsuq, qazqalı və s. heyvanlar yanaşı, palanga da rast gəlinir." Qarabağ meşələri qıymalı ağac növləri, habelə təbii mineral su cəhətləri ilə dərqlənləridən [5]. Ancaq səmərəsiz və qaydasız istifadə bir çox növlərin kökünü ksilmosuna sabob olub. Yana-qaq, tikinti, akiçinçil və heyvandarlığın inkişafı Qarabağın əsərəngiz təbii təmənə amansız təsir göstərmiş, onu xeyli dərəcədə kasib etmişdir. Hazırda bu gözlə diyar erməni işğalı altındadır. Onun biomüxtəliflik cəhətdən zəngin və əsərəngiz təbii indi daha koskin şəkildə dağıdicı münasibətlə üzəlmişdir.

XVII əsər fransız səyyahi Jan Şardən Sofavişər və Şərqi digər yərələrinə səyahəti zamanı Azərbaycanla bağlı gördükllərini "Səyahətnamə" kitabında göstərir. O, ölkənin bol təbii sərvətlərə malik olduğu, əhalinin həyat tərzini və ətraf mühitə münasibəti barədə maraqlı fikirlər söyləyir. Səyyah diqqəti Təbrizin özünəməxsus

ıqlimino yöneldir. J.Şardon Azərbaycanın su hövzələrində bol balıq ehtiyatı olduğunu, bündan başqa, ölkənin fauna və florasının biomüxtəliflik cəhətdən zənginliyini qeyd edir, on heyvanları və onlarla qidalanın digər yırıcılar, bu yırıcıların davranışını, bioekoloji xüsusiyyətləri haqqında fikrini çatdırır. Səyyahın apardığı araşdırmaclar təsdiq edir ki, hələ XVII-XVIII əsrlərdə Azərbaycanda üzümçülük təsərrüfatı geniş yayılmış, bununla əlaqədar çoxlu üzüm sortları yetişdirilmişdir. Ölkədə təbii sərvətlərin və qida ehtiyatının çoxluğu burada əhaliyə digər bölgələrin əhalisindən daha yaxşı yaşamaq imkanı verirdi [20].

Görkəmlü fransız yazarı Aleksandr Duma XIX əsrin ortalarında Qafqaza, xüsusiős Dərbənd-də daxil olmaqla Azərbaycana (Quba, Bakı, Şamaxı və Nuxaya) və etnik azərbaycanlı icmasının geniş yayıldığı Tiflisədə olub. Yaziçi müşahidələri əsasında ölkəmizdəki geoloji təbiət abidələri o, cümlədən Dərbənddəki Dövlət mağarası, xalq arasında Pir-Əməcklər, Müqəddəs Məmələr adlandırılınan mağaralar haqqında məlumat verir. O, mağaralardan heyvanların sığınacaq kimi istifadə etdiklərini qeyd edir, mağaralardan birində rast gəldiyi suyun şəfaverici xüsusiyyətləndən danışır. Maraqlıdır ki, A.Duma Azərbaycanda səfərdə olduğu bəzi bölgələrdəki qayalıq orazılarda baş verən eroziya proseslərini, dağların aşınmasını diqqətlə müşahidə etmiş və səbəblərini göstərmüşdür [9, s.171-172]. Yazuçı Azərbaycanın müxtəlif bölgələrinə səfəri zamanı ilk növbədə onun diqqətini ərazilinən təbiəti özüna çalb edib. O, Şamaxı - Ağsu yolunun hər iki tərəfində tikanlı kol-kosaların olduğunu söyləyir. Ancaq Bakı-Şamaxı istiqamətində təbiətin kasib olması yüzünən diqqətdən yaxınlaşır: "Bakıdan Şamaxıya gedəndə yolda bir dənə də olsun ağaca rast gəlməmişdir. Şamaxı yolunda isə noinki ağac, hətta ağacların üstündə yarpaqlar da gózó dayırdı [9, s.234]." Buradan görünür ki,indi olduğu kimi, o dövrde do Bakı - Şamaxı yoluñən ətrafları yarımşəhərli olmuş və bu, A.Dumanın nəzərindən qaçmayışdır. Müasir müstəqil Azərbaycanda iqtisadi inkişafın yüksəlisi bu problemin qismən azaldımasına səbəb olmuşdur. Belə ki, fransız yazuçısının keçib getdiyi yoluñ cansızlığı görünüñ kasib təbiəti bu gün xeyli dərəcədə dəyişmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq layişi asa-

sında, eləcə də Heydər Əliyev Fonduñun təşəbbüs və datayı ilə Abşeron və Qobustan rayonları ərazilərinə düşən həmin sahələrdə sünə məşələr və yaşlı zolaqlar salınmışdır.

Yaziçi səfər etdiyi Dərbənd, Bakı, Şamaxı, Quba və Şəkinin timsalında Azərbaycanın biomüxtəliflik cəhətdən zəngin təbiəti malik olduğunu, burada çoxlu ov heyvanlarına rast gəldiyini, hətta özü də köklük, qırqovul, turac kimi və quşları ovladığını qeyd edir [9, s.234].

Faydalı qazıntılar da toxunan A.Duma ölkəmizin əhalisinin yaşayışında tarixən böyük rol oynamış neft və qaz yaqları, onların istehsalı, Azərbaycan üçün əhəmiyyətindən yarılır. Azərbaycan neftinin dünyanın digər neft istehsalçıları olan ölkələrdəndən daha keyfiyyətli və bol olduğuna diqqəti yönəldir. Burada neft, onun növləri və amələ galması ilə bərabər, yüksək keyfiyyətli sementin da çıxarılmasını qeyd edən A.Duma əhəngdaşı, daş kömür, qatran kimi faydalı qazıntıların olduğunu deyir. O, hətta dünən müxtəlif ölkələrinə Azərbaycan neftinin ixracı, Xəzər dənizinin təkında neft ehtiyatlarının mövcudluğu barədə fikir söyləyir [9, s.187-188].

Hesab edirik ki, A.Duma "Qafqaz" və ya "Qafqaz safarı" əsərində orta əsrlər dövrünün Azərbaycan təbiətiñi bioloji müxtəliflik baxımından dolğun göstərə bilib. Belə ki, o, safər çərçivəsində görüb - eşitdiklərini həvəsəl qələmə almış, ərazilərde yayılmış bitki və heyvanların bioekoloji xüsusiyyətləri, davranışını, faydalı və zararlı cohabitələri barədə məlumat vermişdir. Məsələn, quşlardan; qırqovul, köklük, turac, şahin, qatal, onurğalı heyvanlardan; pələng, bəbir, çapqan, ilan, onurğasızlardan; böv, aqrab, ağcaqan, çayırtıko və s. Bitkilərdən; fistik, palid, çınar, tut, ağaçqavəq, çobanyastığı, kolilikotu, daş sarmaşığı və başqalarını misal göstərmək olar. Əsərin 24-cü fəsli bütövlükdo Azərbaycan təbiətini əks etdirir [9, s.201-207].

Ölkəmizdə faydalı qazıntı yataqlarının bol olduğunu digər qaynaqlar da təsdiq edir. Tanınmış orta əsr coğrafiyaçı - kosmoqraf Həmdulla Qazvini da "Nüzüətül qülib" əsərində metal və mineralların çıxılındına toxunub:

Domir - Aranda Gonca yaxınlığında və Azərbaycan hündürdən Kələnbər yaxınlığında mədənləri var.

Mis - Bu metal çıxarılan mədənlər olduqca çoxdur, öz məhsuldarlığına görə an tanınmışları isə Gilan və Azərbaycandır. Azərbaycanda Səbələn dağında çox gözəl mis verən mədan var.

Xalsedon - Azərbaycanda xalsedon mədəni Dizmardadır, orada su qayanın içində çıxarıraq donub buza çevirilir və daş kimi bərkir.

Yaqu - Azərbaycan dağlarının hündür bir yerində mədəni var, ancaq burada çıxarılan yaqtular sütlə olub, maviyə çalan qara rongoddır. Buna görə böyük qiymət getmir.

Lyanis - lazur (lazurat - qiymətli daş). Dizmardan onun mədəni var.

Neft - Neft quyuları çoxdur və onlardan on çox yanacaq verən Bakıdadır. Burada tarpoşa dayaz quyular qazib neftli ləyə çatırlar və bu quyulara vurulan su nefti basıb yuxarı qaldırır. Mənbədə həmçinin ölkədəki dağların da adı çəkilir. Səbilən (Savalan), Səhənd, Siyahkuh (Qarağadı), Qobələ, Gülüstan dağlarının coğrafiyası və təbiəti yığcam təsvir olunur [4, s. 191]. Təsəsüf ki, mülliəf arazidən digər möhəşr dağlar baradə heç bir məlumat vermir.

Gəncəli Kirakos "Ermonistan tarixi" əsərində Muğan düzənliliyin varlı, bərəkətli, hər cür nemətlə (su, ağaç-bitki, mevyə, ov-heyvan ilə) dəlib təbiətin qisaca xarakterə edir [4, s.180].

XIV-XV əsrlərdə yaşışmış Şərqiñ tanınmış səyyah, coğrafiyasunas və astronому Əbdürəşid Bakıvi Azərbaycanın təbii şəraitiñindən, onun son dərəcə zəngin maddi nemətlərindən bəhs edən xeyli məlumat verir. O, "Abidələr" in xülasası və qüdrətli hökmərdən möcüzələri" əsərindən çox hissəsinin Azərbaycan və onun təbii sərvətlərinə has edib. Məsələn, Güney Azərbaycanda müalicə əhəmiyyəti isti və soyuq mineral suların, əkinə yararlı torpaqların və bol su ehtiyatlarının, faydalı qazıntılarından misal, domir, malxit, göydəş, lazurit və s. olduğunu göstərir.

Quzey Azərbaycanın təbiətindən, öz doğma şəhəri Bakı və ətrafi haqqında zəngin bilgilər verir.

Bakıda güclü küləklərinə əsməsini qeyd edir, şəhərin nef mədənləri və qatranla maşhur olduğunu yazar. Təsədüf yədiyildir ki, burada ildə 200 davə yükündən çox nefi çıxırlar. Bakıtrafi ərazinin zəngin təbii ehtiyatlara malik olduğunu diqqəti cəlb edir: "Orada ardi-arası kəsilmədən gecə-gündüz ağımtıl yasəməni rəngdə ağ nefi

çixır. Bu püşkürmə mənbəyinin yanında torpaq-banzor bərk maddə vardır. O şam kimi yanır. Ondan parçalar kəsib şəhər aparır, evləri və hamamı qızdırmaq üçün istifadə edirlər." "Şəhərdən bir forşəng məsəfədə heç zaman sönməyən alov yanır. Bu, təbii qazdır. Bu alovun yanında yerləşən kəndin əhalisi şəhər daşını yandırır və miniklər şəhərə gətirir. Buradakı duz gölündən duz istehsal edilir və başqa ölkələrə göndərirlər." Pirallah yarımadasının sakınınlarını nəzərdən tutuiti ovlandıqlarını yazır: "Onun dərisini çıxır, yanğını arıdırır, həmin yanğı çırṭılayıb netli doldurub gəmillerlə başqa ölkələrə göndərirlər." Ə.Bakuvı, həmçinin hazırda yalnız qoruq ərazisində saxlanan ceyranların bu adada bol ehtiyatını xüsusi qeyd edir. "Orada çoxlu ceyran vardır, bu qədər ceyran heç yerdə yoxdur [6].

Ə.Bakuvı Azərbaycanın ayri-ayri bölgələrinin təbiətiñi da diqqət yürüb. O, Şirvannı dağları, mağaraları və bitki örtüyündən bəhs edərək göstərir ki, burada "tülü yumurtası" adlanan təsəccübü bitki vardır: "Həmin bitki iki qonşu yumurtaya oxşayır, biri soluxmuş, o biri isə təzədir. Soluxmuş yumurtaya cinsi əlaqəni iflədir, o birisi isə okşino qıvıvtılardır." Mülləf bitkinin adı və yaxınlığı arazı ilə kifayətlənməmiş, onun morfoloji xüsusiyyətləri və müalicə əhəmiyyəti baradə də fikrin bildirmədir. Olsınsın, bitki haqqında ümumi anlayışlar bioloji baxımdan sahvidir. Fikrimizə, bitkinin adı yerli xarakter dasıyr. Buna baxmayaraq, tanınmış səyyahın diqqəti ölkənin biomüxtəliflik cəhətdən zənginliyinə yönəltməsi maraq kəsb edir. Həmçinin Ə.Bakuvı Şabrandə rəng almaga yararlı müxtəlif boyaq otlarının, Gəncə şəhəri yaxınlığında hündür dağlarda Suriya tutuna oxşayan "hur" adlanan bitkilərin bitdiyini yazır. O, hur bitkisinin qara ciyər xəstəliyinin yüngüləşdirilməsindən sələnən bildirir. Bizo gərə, "hur" bitkisinin adı da sakınların işlətdiyi yerli addır.

Bu gün dəha çox Abşeronda yayılmış zeytin ağaclarının bir zamanlar Bərdə ərazisində də böyük plantasiyalar olmuş gotirdiyini qeyd edən Bakuvı, mühəribələr noticasında işgalçıların vaxtasında hücumları və yerli əhalinin negativ təsirindən onların burada tamamilə sıradan çıxığını göztərir. O, Bərdə ətrafında çatın keçilən six meşələr və bu meşələrdə bol yabanı mevyə

etüdleri haqqında dürüst bilgilər verir. Muğan düzünün tabii şəkildə yayılan bol otlaqları və çəmənlilikləri Bakuvı tərəfindən qeyd olunub. Naxçıvanın tamız havası, dadlı suyu baradır məlumat verən səyyah, buranın six meşə örtüyünün olduğunu göstərir. Təsəssüf ki, indi onun izləri xeyli məhdud formada yalnız Biçənək aşırımda qalıb [16].

Sənətşünaslıq doktoru, professor Rasim Əfəndinin klassik el sənəti növləri üzərində apardığı tədqiqatlar noticəsində müəyyən etdiyi bir çox bitki və heyvan nümunələrinə müasir Azərbaycan fauna və florasında rast gəlir. Məsələn, XV-XIX asrlarda aid parçə, tıkmə və xalçalarında işlənilən nobati ornamentlər arasında an çox yayılmış növlərindən lala, qızılıqlı, qarınlı, nörgiz, zanbaq, süsan, nilufər, sərv, nar, palid və s. zoologiyi ornaməntlərdən isə at, öküz, qoyun, keçi, dəvə, it, pişik, şir, pələng, qurd, maral, ceyran, tülkü, ilan, tovuz quşu, bülbül, qartal və s. kimi heyvan növləri, habelə fantastik canlılardan qrifon (yarınsan, yarheyvan) və ajdahadan istifadə edilmişdir. Göstərir ki, ötən yüzyilliklərdə Azərbaycan tabiatı biomüxtəliflik cəhətdən xeyli zəngin olmuşdur [11]. Bu nəticə arxeoloji qazıntı nümunələrində təsvir olunan və həzirdə biza tanın golməyən müxtəlif bitki və heyvan rəsmləri də təsdiq edir; təkbiyənələr heyvan, çiyin sümüyü qabarıq verilmiş öküz, qarğıda gərmənləşmiş balıq, diriliq ağacı-hom bitkisi və s. Qız galasının şimal tərəfdən aparılan qazıntıları zamanı təpilməmiş orjinal tunc balıq figuru maraqlıdır. Balığın başı dombalan, ağızı açıq, gözləri düyməcik kimi qabarıq formadadır, qulaqları uzunsov çıxıntı şəklindədir. İki üzgəci vardır: quyrug halqavarı şəkildə yuxarıya doğru qatılmışdır. Balığın gövdəsinin hər tərəfi böyük ustalıqla sadələşdirilmişdir [1, s.16]. Bizə görə, alimin bu figurun arxeik xarakter daşıdığını, formaca antik dövrə məxsus olduğunu ehtimal etməsi sababsız deyil. Belə ki, o dövrə Azərbaycanın müasir ixtiyaflaşdırılmış rəsmlərindən təsdiq edilmişdir.

Ölkəmizin arazisində bitki və heyvanlar alımının çox qədim dövrlərdə zəngin olmasına baxmayaraq, tabii şəraitin kaşkin dəyişilmələri, ovçuluğun yaşış və vəsitsi kimi güclənməsi fauna və floranın müxtəlifliyinə öz tösrəni göstərmədir. Aparılmış tədqiqatlar səbət edir ki, Azərbaycan arazisində birinci mədəni-təsərrüfat tipini uyğun golon ovçuluq təsərrüfatı geni yاخılmışdır. Hələ Orta Paleolit dövründə Azix düşərgə sahibləri tərəfindən 1 növ, Tağlarda 20

keçi, kərgədan, pələng və digər heyvanların ən qədim təsvirləri olduğunu qeyd edir [1, s.21]. Ən qədim bitki və heyvan növlərinin qalıqları alımlarımız tərəfindən Binəqədi kəndində yaxınlığında "Qır gölü"nda müəyyən edilib. "Qır qatlarında tarixa qədərki müxtəlif heyvanların qalıqlarının topplandığı qəbirşəhərdə mağara şiri, canavar, nəhəng maral, mağara ayısı, porsuq, kaftar, kərgədan, eçşək və naslı kəsilmiş digər heyvan növlərinin skletlərinin qalıqları aşkar olunub. Bundan əlavə çoxlu məqdarada quş şüümükli, haşşar və bitki qalıqlarını tapılıb" [1, s.21]. Belə nümunələrə Keşlə, Digah, Xirdalan kəndləri yaxınlığında və Pirallah adasında qır qatlarında rast gəlinmişdir. Palentoloji və arxeoloji tədqiqatlar arazidə IV dövrə aid edilən müxtəlif heyvan növlərinin qalıqlarını üzə çıxarıb. Məsələn, Keşlə kəndi yaxınlığında Dəş karxanasında at çənəsi və kələk sümüyü, qədim kaftar kəlləsi, kərgədan skletinin bir hissəsi, Pirallah adasında maral kəlləsi, Digah kəndində yaxın yerde nəhəng ibtidai oküz-tur kəlləsi tapılmışdır [1, s.20]. S. Aşurbəyli paleolit dövründə aid nəhəng maralın daşlaşmış buynuzunu qeyd edərək göstərir ki, Azərbaycan ərazisində maral 3 nöqtədə - Binəqədi, Azix mağarasında və Bakının mərkəzində aşkar olunub. Tərrixçi alımın qənaatına görə, mustye dövründə Kiçik Qafqazda yaşıyan Paleolit adımı nəhəng maral ovlanmış və onun atı ilə qidalanmışdır [1, s.22]. Qeyd etmək lazımdır ki, nəhəng maral rosmılardır. Qobustan qayaları üzərindəki təsvirlərdə rast gəlinir. Çox güman arazinin ekoiloji şərait, xüsusi, onun iqlimi, landşaftı, bol qida çihiyi burada müxtəlif bitki və heyvan növlərinin yaşaması üçün şərait yaratmışdır. Təsəddüfi deyildir ki, hələ də dövründə Qobustan ərazisində çoxlu məqdarda iri vəhşi öküz, saqqalı keçi, maral, vəhşi at, gur, ceyran sürüləri, şir, pələng, canavar, çöl donuzu və heyvanlar yaşamışdır [1, s.16].

Ölkəmizin arazisində bitki və heyvanlar alımının çox qədim dövrlərdə zəngin olmasına baxmayaraq, tabii şəraitin kaşkin dəyişilmələri, ovçuluğun yaşış və vəsitsi kimi güclənməsi fauna və floranın müxtəlifliyinə öz tösrəni göstərmədir. Aparılmış tədqiqatlar səbət edir ki, Azərbaycan arazisində birinci mədəni-təsərrüfat tipini uyğun golon ovçuluq təsərrüfatı geni yاخılmışdır. Hələ Orta Paleolit dövründə Azix düşərgə sahibləri tərəfindən 1 növ, Tağlarda 20

növ, Daşsalahlıda 14 növ, Damcılıda 11 növ heyvan ovlانırdı. Bunu ovlanmış heyvanların daşlaşmış sümük qalıqları göstərir. Bu cür ov heyvanlarından mağara ayısı, qonur aya, qaban, cüyür, nəhəng maral, Qafqaz maralı, dağ keçisi, vəhşi at, dovsan, bizon, keçi, ceyran, qoyun və s. adını çəkmək olar [13, s.69].

Qədim aşəl dövründə 11 növ iri heyvan ovlandığı halda, orta aşəldə 45 növ heyvan və quş ovlanmışdır [3, s.65]. Bu onu göstərir ki, Azix sakinləri orta aşəl dövründə ovçuluqla da-ha yaxşı maşğıl olmuşlar. Şübhəsiz, bəzi heyvan növlərinin kökünün kəsilməsində və ya saylarının kəskin azalmasında biotik faktor kimi ovçuluq faaliyyəti da təsir etməmişdir.

Ətraf mühitə tabii şəraitin sürətlə dəyişilməsi da güclü təsir göstərmişdir. Məsələn, Çaydaşı mədənliyi dövründən I yarısında iqlim indikindən isti və rütubətli idi. Heyvanat alımı canub filindən kərgədandan, vəhşi atdan, dəvədən, cüyürdən, maraldan, öküzdən, qılıncıldılı palangdan, dəvəqusundan və s. ibarət olmuşdur. Onların içərisində savanna nümayəndərləri tətbiklilik təşkil edirdi. Bitki alımı çox zəngin tərkibə malik idi [3, s.55]. Lakin həmin dövrün II yarısında tabii şəraitin ciddi şəkildə dəyişməsi, iqlimin soyunması və atmosferin quraqlaşması isti və rütubətsevən heyvanların və bitkilərin mövh olmasına və yerlərinin dəyişməsinə səbəb olmuşdur [3, s.56].

Bu cür faktların doğruluğunu üst miosen-erkən pliosen yaşı çöküntü qatlarında (7 mln. – 3,2 mln. avvalindək) və sonrakı dövrə aid təbaqlarda (3,2 mln. – 0,7 mln. avvalindək) heyvan və bitki qalıqları da sübut edir. Üst miosen-erkən pliosendə isti iqlim şəraitinin mövcud olması biomüxtəlifliyin zənginliyi üçün əsas idi. Ona görə də bitki və heyvanların gur inkişafı, əraziyədə geniş yayılmışlılığı və səcəyyəvi karakter dəyişirdi. Belə bir şəraitdə "Böyük və Kiçik Qafqaz dağlarının yamacları həmşəyasil ağaclarla, enliyarpaq məşələrlə örtülü olmuşdur. Heyvanlar alımı olduqca zəngin idi. Dəğətəyi və düzənlilik orzularda insanbanzor meymun, kərgədan, zürafə, dəvəqus və digər tropik və subtropik iqlim şəraitində xas heyvan sürüleri mövcud olmuş, məşələrdə müasir dövrə yaşıyan ağac növlər ilə yanışı, həmşəyasil ağaclar, o cümlədən palma, dəfnə, magnoliya, həmşəyasil pəlid, azat, darçın ağacı, nissa, araliya və s. geniş

yayılmışdır" [3, s.53-54]. Lakin 3,2 mln. - 0,7 mln. il əvvəlində olan dövrə Azərbaycanda və qonşu ərazilərdə iqlimin soyuqlaşması və quraqlaşması düzən və dağatayı ərazilərdə meşə sahələrinin xeyli azalmasına, açıq sahələrin genişləndirməsindən səbəb olub. Bu dövrədə heyvanlar ələminin də növ sayı azalıb. Bununla belə, rütubəti subtropik şəraitdə yaşayan həmşəyasil və yayda yaşlı bitki ənənlərindən gərməşəv, çiyələk ağacı, darçın ağacı, həmşəyasil palid və s., heyvanlardan isə dəvəqusu, kərgədan və fillərin salamat qalması göstərir ki, iqlim çox da sərt olmamışdır [3, s.54].

Bələdliklə, apardığımız araşdırılmalar göstərir ki, hələ illi dövrlərdən başlayaraq Azərbaycan həm biomüxtəliflik, həm də tabii ehtiyatlar baxımından zəngin ölkə olmuşdur. Ancaq əhəalinin mövqı və təsərrüfat faaliyyəti aslın boyu təbii sərvətlərə təsir göstərən onların kəskin şəkildə azalmasına, bəzi növlərin isə naslinin tamamilə kəsilməsinə səbəb olmuşdur. Biz bu na arxeoloji tədqiqat materiallarında, xalq sanatı nümunələrində, həmçinin ölkəmizi soyahət edən səyyahların qeydlərində, coğrafiyaçılardan, antik dövri tarixçilərinin və yazılırların əsərlərində rast gəldik. Fikrimizə, Azərbaycanın tabiat tarixinin öyrənilməsində bu mənbələrin əhəmiyyəti vardır.

Ədəbiyyat siyahısı

- Aşurbəyli S. Bakı şəhərinin tarixi, Orta əsrlər dövrü. Bakı: Avrasiya Press, 2006, 416 s.
- Azərbaycan etnoqrafiyası: 2 cildlə, I c. / Baş red. T.Bünyadov. Bakı: Şərq-Qərb, 2007, 544 s.
- Azərbaycan tarixi. 7 cildlə, I c., Bakı: Elm, 2007, 608 s.
- Azərbaycan tarixi üzrə qeynaqlar / tərt. ed. və red. Əliyiarlı S. Bakı: Çıraq, 2007, 400 s.
- Axundov N.F. Qarabağ salnamələri. Bakı: Yəzici, 1989, 232 s.
- Bakıvci O. Telkis ol-acar və ocaib ol-malik ol-qohhar ("Abidələr" in xülasası və qüdrəti hökmədən mövcüdləri). Bakı: Şur, 1992, 176 s.
- Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərində. Bakı: Elm, 2005, 392 s.
- Bünyadov Z. Azərbaycan Atabaylər dövləti (1136-1225). Bakı, Şərq-Qərb, 2007, 312 s.

9. Düma A. Qafqaz. Bakı: Qafqaz, 2010, 496 s.
10. Əfəndiyev R. Azərbaycan bədii sənətkarlığı. Bakı: İşıq, 1966
11. Əfəndiyev R. Azərbaycanın el sənəti (parça, tikmə, xalçə). Bakı: Azərnəş, 1971, 77 s.
12. Herodot. Tarix (9 kitabda). İki cilddə. I c. Bakı: Azərnəş, 1998, 329 s.
13. Həbibov H.A. Azərbaycan etnoqrafiyası. Bakı: Elm, 1991, 256 s.
14. Həbibullayev O.H. Kültərəpədə arxeoloji qazıntılar. Bakı: Azərbaycan SSR EA, 1959, 134 s.
15. Kalankatuklu M. Albaniya tarixi. Qoş M. Albaniya salnaməsi. Bakı: Avrasiya Press, 2006, 296 s.
16. Kərəmov N.K. Odalar yurdunun sayyah və coğrafiyyaşunasları. Bakı: Azərnəş, 1985, 206 s.
17. Qaşqay S. Manna dövləti. Bakı: Azərnəş, 1993, 107 s.
18. Mahmudov Y.M. «Avesta»da ətraf mühitə münasibət / Azərbaycan Xalq Cümhuriyatının 83-cü ildönümüնə həsr olunmuş Respublika Elmi konfransının materialları. Bakı: Ağrıdağ, 2001, s. 86-88
19. Mahmudov Y. Sayyahlar. Kəşflər. Azərbaycan. Bakı: Təhsil, 2012, 296 s.
20. Jan Şardan. Sayahatnâma ("Parisdon İsfahana Səyahət"). / Tət.ed. Aslanov V.: Bakı, Elm, 1994, 96 s.
21. Aли-заде А.А. Социально – экономическая и политическая история Азербайджана XIII–XIV в.в., Баку: Кафказ, 2012, 460 с.
22. Страбон. География. Книга I–XI (библиотека античной литературы). XI к., с.691–796. Москва: Книговек, 2012, 752 с.

Резюме

Юсиф Махмудов

Природные богатства Азербайджана в исторических источниках

Начиная с древних времен Азербайджан все время своими природными ресурсами привлекал внимание. В исторических источниках даются сведения о подземных и наземных ресурсах страны. Наличие в Азербайджане богатого растительного покрова, животного мира, плодородных земель, полезных ископаемых, целебных вод нашли свое отражение в научных исследованиях историков, в летописях, наблюдениях путешественников. Археологические и этнографические материалы также подтверждают достоверность этого мысли.

Собранным из научных литератур на основе исторических источников материалам, а также высказываниям о природных богатствах Азербайджана греческого географа и историка Страбона, греческого историка Геродота, албанского историка Мовсеса Каганкатватси, французского писателя и путешественника Александра Диома, Жан Шардена, выдающегося путешественника, географа и астронома средневекового Востока Аль-Бакуни, арабских путешественников Истехри, Ибн Хавгеля и др. относились от экологического аспекта. Изложенная в статье задача была изучена с точки зрения интеграции истории к экологии.

Ключевые слова: путешественники, историки, окружающей среды, природных ресурсов

Summary

Yusif Makhmudov

Natural richness of Azerbaijan in historical sources

Since ancient times Azerbaijan drew with the natural resources attention all the time. In historical sources the information about underground and land resources of the country is supplied. Existence in Azerbaijan of a rich vegetable cover, fauna, fertile lands, minerals, healing waters have found the reflection in scientific researches of historians, in chronicles, supervision of travelers. Archaeological and ethnographic materials also confirm reliability of it thinking.

To the materials collected from scientific literatures on the basis of historical sources, and also statements about natural richness of Azerbaijan of the Greek geographer and the historian Strabon, the Greek historian Herodotus, the Albanian historian Movses Kagankatvatsi, the French writer and the traveler Alexandre Dumas, Jeanne of Chardin, the outstanding traveler, the geographer and the astronomer of the medieval East Al-Bakuni, the Arab travelers of Istekhri, Ibn Haygel, etc. belonged from ecological aspect. The task stated in article has been studied from the point of view of integration of history to ecology.

Keywords: environment, travelers, historians, natural resources